



## Uzunmrl hakimiyt, daltsizlik, dindar hbslri v Fikrt Qoca

Mlumdur ki, Fikrt mllimin uzun illrdir mdh eldiyi lham liyevin lksind ancaq lham liyevi tnqid ednlr .uzunmrl hkm oxunur

Arannews:nur-az.com-Mvzuya giri etmzdn vvl olunun vfat il bal air Fikrt Qocaya v ailsin .basal veririk. Allah sbr versin, zalmlar da z czasna atrsrn

Fikrt Qocann olu vfat edib. nfr namrd bir nfrin (airin olunun) stn db onu dy-dy ldrblr. Oul drdi atann belini bkck, onu htta cavan yanda qocaldacaq qdr ar drddir. Fikrt Qoca is "Qoca" lqbini 82 yanda almayb. O cavanlndan "Qoca"dr. Biz onu el "Qoca" grmk. nki air mr qoca olur. 15 yanda eir yazmaa balasa da ruhu qoca olur. z hmyadlaryla orda-burda oynamaq vzin, bir knara kilib xalqn btn drd-srini 15 yal ryin yklmy alr. rk dzrmi buna? Xeyir, dzmz. Amma Fikrt Qocann ryi dzd. nki onun lin qlm gtrb xalqn drd-srindn yazmasn grmmiik. ksin, Azrbaycan iqtidarna, bilxss Heydr v lham liyevlr hr frstd yarnmaa alb. Onlarn siyastini dstklyib, air xas srt d trif edib, xsusn d gncliyin lham liyev saysind irli getdiyini ox deyib. Bir szl saray airi olub. Onun internet saytlarna ba vursanz lham liyevin gnclr olan qays v dvl t rbiysi il bal dediklri mvcuddur. Amma vladn ldrn nfr d .cavan olan imi

yal Fikrt Qoca xalqn drd-srindn, daltsizliy mruz qalmasndan, lkdkki haqszlqdan yazmad 82 .n indiydk qocalmamd. Amma bir hadis il qocald. Allah z kmk olsun

in n dhtli hisssi budur ki, ryi dal ata olunu ldrnlrin mhkmsind itirak etmyib, mhkm hakiminin xard qrar jurnalist bir qzn ona telefon dannda demsindn yrnib. Bu is demk olar ki, ona ikiqat znt gtirib. nki alaq, bli, alaq, z tprckli, rfini pula satan hakim onun olunun qatilin 5 il hkm ksib. 5 il. Halbuki Fikrt Qocann z mqalsind yazdna gr prokuror qatil 19 il .istmidi. Bli, nvbti daltsizlikl qar-qaryayq

Mlumdur ki, Fikrt mllimin uzun illrdir mdh eldiyi lham liyevin lksind ancaq lham liyevi tnqid ednlr uzunmrl hkm oxunur. Msln, ruhani v dindarlar ancaq tnqid etdiklirin, daltsizlikl .bara bilmdiklirin gr hbs edilblr. Elc d digr vicdan v siyasi mhbuslar

Fikir verin, bu yaxnlarda ba nazirin mavini li Hsnovun nvsi d manla adam ldrmd, amma ona da 6 il i verdir. Azrbaycanda uzunmrl hakimiyt davam etdikc daltsizliyin, dalt .istynlirinin hbsinin mr d uzun kck. lbtt ki, gr xalqn skutu uzun ks

Fikrt Qoca yazr ki, mhkm iiyl maraqlanmayb. nki n olur olsun, olu geri dnmyck. Mhkm qrar il d olunun mzar banda tan olub. Amma digr trfdn olu n az i grmdiyi d bllidir. Deyir ki, olu ba nazirin kmkisi vzifsind, sonra XN basnn kmkisi, daha sonra Ukraynada Azrbaycan sfirliyind birinci katib kimi ilyib. sas nqt is budur: "Bir df nazirl grdm. Sz verdi, sonra yadndan xd. Bir ne tanmla, dostum bildiyim adamlar grdm, hams sz verdi, unutdu." Bli, bax, bu grmlr, tanlar, sz vermlr bu xalqn evini yxb. Gnr Fikrt Qocann evini yxan da el bu olub. nki o biri trfdn o rfin tprn hakim d otana giribl, onunla grblr, tanlar tapblar. Yoxsa hans all adam adam ldrn xs 5 il hkm oxuyar? Demli, cmiyyti zmz pozmuuq, gnahkar .zmzk

Azrbaycanda mhkmlrin mhkm yox, aq bazar, zlm mrkzi, hakimlirin hakim yox be manata vicdann satan, z tprckli olmas (istisnalar varsa z yerind) mlumdur. Amma Fikrt Qoca grk vaxtnda ruhani v dindarlara, vicdan mhbuslarna uzun mddtli i ksn hakimlirin qulan z qlmiyl ksrdi. Kssydi, indi bu cr olmazd. Bir ataya vladnn qatilin 19 il yox, 5 il hkm oxunmas nec ardrsa, bir azyal uaq n d atasnn "hicaba azadlq verin" dediyi n yann yars qdr hbs mhkm edilmsi ondan da ardr. Krp uaqlar atalarnn zn hsrt qalanda bu vziyyt

.barsind dnlmli idi

Bu xalqn blas odur ki, o, ancaq z vladn z balas hesab edir, amma qonunun, onun-bunun  
.vlad chnm olsun, tki mnim iim getsin

Hlki daltsiz hakimiyyt, daltsizliyimiz, skutumuz uzun mrlldr. Bir d Fikrt Qocaya da Allah-  
Tala uzun mr (82 il) verib. Amma onun uzun mr uzun skutla mayt edilcks, hl ox  
.daltsizliklrin ahidi olacaq

.Mn fikirlirm ki, Fikrt Qocann gr yax pulu olsayd mhkmnin iin laqeyd qalmazd

H, bir d az qalmd yaddan xsn; xsn mni kvrldn bu szlr fikir verin: "Amma bir tsllim var, ham  
axrda lr. Deyirlr orda soru-sual olur. Grsn, ordak hakimlr d beldir? Burdak hakimlr d orda  
mhkum stulunda oturacaq. Haqq inclir, zlmr." Fikrt Qocann szlridir. Fikrt mllim, orda  
hakim, soru-sual filan olmur. Biz gedib orda hakim, soru-sual dzldirik. nki dnyada adam  
kimi yaaya bilmirik. Allah cnntin qaplarn zmz ad halda biz orann mdiriytin "ziyyt veririk".  
nki Allah qmli vaxtlarda yadmza dr. ndi znz etiraf etdiniz ki, lham liyev haqqnda yadrdnz  
triflrin hams bo eydir, hqiqti, sli yoxdur. nki bir mzlum ata z dvltnin hakimlrinin rrindn o  
.dnyann hakimlrin pnah aparb, bundan tslli alrsa, bu szn, hyatn bitdiyi yerdir

.P.S. Drdli gnlrinizd ba ars verdims, zr istyirm